

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: _____ A-Group Sığorta Şirkəti ASC

Hesabat dövrü _____ 01/01/2009-31/12/2009 _____

ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	7741760,6
A2	birbaşa sığorta üzrə sığorta haqları	7008693,37
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	402132,97
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	156730,38
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	174203,88
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-200801,53
A7	İnvestisiya gəlirləri üzrə	407186,58
A8	Subroqasiya gəlirləri	6152,43
A9	Sair gəlirlər	169078,33
B1	CƏMİ GƏLİRLƏR	8123376,41
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	5677778,62
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	4809529,61
C3	qaytarılan sığorta haqları üzrə	
C4	tənzimləmə xərcləri	
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	641122,04
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	2316,94
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	224810,03
C8	İşlərin aparılması xərcləri	1277399,34
C9	Sair xərclər	64792,13
D1	CƏMİ XƏRCLƏR	7019970,09
E1	Maliyyə mənfəəti (zərəri)	1103406,32
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərəri)	
E4	Mənfəət vergisi	
E5	Hesabat dövründə xalis mənfəət (zərəri)	